

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ



# AŞIQ ƏLƏSGƏRİN HİKMƏT DÜNYASI

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

AŞIQ ƏLƏSGƏRİN  
HİKMƏT DÜNYASI



M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası  
“Elm və təhsil”  
Bakı – 2011

Tərtib edən: İslam Ələsgər

Məsləhətçi: Zəlimxan Yaqub  
*Xalq şairi*

Redaktor: Musa Nəbioğlu

Aşıq Ələsgərin hikmət dünyası.  
Bakı, "Elm və təhsil", 2011. 32 səh.

---

4702000000 qrifli nəşr  
N098 - 2011

© «Elm və təhsil», 2011

## AŞIQ ƏLƏSGƏRİN HİKMƏT DÜNYASI

Aşıq Ələsgər türk aşiq sənəti, aşiq poeziyası tarixində böyük xidməti olan şair aşıqları mızdandır. O, yaradıcılığında müxtəlif mövzulara müraciət etmiş, dərin məzmunlu, biri digərindən gözəl sənət əsərləri yaratmışdır. Aşığın adının dünya ədəbiyyatı klassikləri ilə bir sıradə çəkilməyə haqqı var. Şeirlərində ifadə edilən fikirlər ümumhäşəri mahiyyətdədir. O, həm də bu fikirləri özünəməxsus elə bir bədii şəkildə ifadə etmişdir ki, oxucu (dinləyici) heyratlanmaya bilmir.

Aılə-məişətdən tutmuş beynəlxalq aləmə qədər həyatda elə bir vacib məsələ yoxdur ki, aşiq ona toxunub münasibətini bildirməsin.

Aşıq insanları ədalətli, mehriban, səxavətli, sədaqətli, işgütər, qeyrətli, vətənpərvər, böyüklərə hörmət göstərən və s. gözəl ənənəvi keyfiyyətlər sahibi olmağa

*çağırır, pis əməllərin acı nəticələr verəcəyini  
onlara dönə-dönə xatırladır.*

*Aşığın yaradıcılığına tərbiyəvi ruh hakimdir. Onun neçə-neçə bəndi, neçə-neçə beytü və misrası xalq arasında atalar sözləri kimi işlədilməkdədir. "Can deməklə candan can əskik olmaz", "Dosta xain baxan kor olacaqdı", "Hər könül özünə bir padışahdı", "Doğru yola əmək çəksən, zay olmaz", "Tərəqqidən təvəllüdü tənəzzül", "Saygısız iyidi düşmən aldadır" kimi müdrik sözlər həyatın sinaqlarından uğurla çıxmış, aşığın dediklərini təsdiq etmişdir. Belə qiymətli kəlamlardan bir neçəsini oxuculara təqdim etməyi özümüzə borc bildik.*

### *İslam ƏLƏSGƏR*

*Ağılsız cahalı kirşan aldadır,  
Günü keçmiş qarı qız olmaz, olmaz.*

\* \* \*

*Axund gərək əyri yola getməsin,  
Haqqın kəlamına yalan qatmasın.*

\* \* \*

*Alçaqda dayan ki, çıxasan başa.*

\* \* \*

*Alimin elmiylə helmi yarıldı.*

\* \* \*

*Aşığın nisyəsi, namərd ilqarı,  
Desələr, inanma, düz olmaz, olmaz.*

\* \* \*

*Aşıq olub diyar-diyar gəzənin,  
Əzəl başdan pür-kamalı gərəkdi.*

*Oturub durmaqdə ədəbin bila,  
Mərifət elmində dolu gərəkdi.*

*Xalqa həqiqətdə mətləb qandırıa,  
Şeytani öldürə, nəfsin yandırıa.  
El içində pak otura, pak dura,  
Dalışınca xoş sədali gərəkdi.*

\* \* \*

*Baxt yatanda qohum-qardaş yad olu.*

\* \* \*

*Bədəsildən hərgiz olmaz heç əsil.*

\* \* \*

*Bəylilik, göylük, səylik olan məclisdə,  
Qaç ki, orda xeyir-bərəkət olmaz.*

\* \* \*

*Bir adamsan, bir adama namə yaz,  
Mahalı incidib eldən danışma.*

\* \* \*

*Bir qul düz dolansa haqqın yolunda,  
Qəza tapmaz, ona bəla yetişməz.*

\* \* \*

*Bir mərd ilə ağı yesən şirindi,  
Yüz naməndlə şəkar yesən, dad olmaz.*

\* \* \*

*Bivafadan yar olmaz,  
Ömür üzsən yüzħayüz.*

\* \* \*

*Bivafanın, müxənnəsin, nakəsin,  
Doğru sözün, düz ilqarın görmədim.*

\* \* \*

*Bu dünyada üç şey başa bələdi,  
Yaman oğul, yaman arvad, yaman at.  
İstəyirsən qurtarasan əlindən,  
Birin boşla, birin boşla, birin sat.*

\* \* \*

Bülbül gül üstündə xarı görəndə,  
Qan ağlar, ruxsarı yaşa dayanmaz.

\* \* \*

Bülbül gül yolunda keçər başından,  
Əgər gül köyününə xarı çəkmidiyə.

\* \* \*

“Can” deməklə candan can əysik olmaz,  
Məhəbbət artırır, mehriban eylər.

\* \* \*

“Can” deyənə “can” deyinən mərdana,  
Baş qoyanın, qoy yolunda başa baş.

\* \* \*

Can qurban eləsan, layiqdi layiq,  
Bir yar ki, mətləbi tez qanan ola.

\* \* \*

Comərdin kisəsi, mərdlərin nəm,  
İnşallah, ölüncə az olmaz, olmaz.

\* \* \*

Çıraqın ki, ilahidən a yana,  
Ehtiyacın nədi a yağ'a, yağ'a.

\* \* \*

Cox gəzmışəm, az görmüşəm danəndə.

\* \* \*

Cox qazansan, az qazansan,  
Beş arşın ağıdı xələt,  
Mal-dövlətə baş endirən,  
Əfsana baş endirir.

\* \* \*

“Çor” deyənin nəfi nədi dünyada,  
Abad könlü yixar, pərişan eylər.

\* \* \*

Danışanda doğru danış,  
Sözün çıxmasın qələt.

\* \* \*

Doğru yola əmək çəksən zay olmaz.

\* \* \*

Dosta xain baxan kor olacaqdı.

\* \* \*

Dost doston inciyər, qəlbində dönəməz.

\* \* \*

Dostun məzəminəti adam öldürür.

\* \* \*

Dost odur ki, dosta yalan satmasın.

\* \* \*

Dost uzaq olmaqla könüll yad olmaz.

\* \* \*

Dövlətdən qismətin beş arşın ağıdı.

\* \* \*

Dövlətə güvənib gül tək açılma,  
Çox sənin tək güllər soldu dünyada.

\* \* \*

Düşman günü düşmanınla düşmandı,  
Yüz il keçsə, qohum sənlə yad olmaz.

\* \* \*

Eşit bu sözləri, saxla yadigar,  
Gözəllərdə həya, iyidlərdə ar.

\* \* \*

Eşqin ataşına heç olmaz çara.

10

11

\* \* \*

*Eşq oduna düşən aşkara yanmaz.*

\* \* \*

*Əbəs yerə bivəfaya can dedim,  
Zəhmətin çox çəkdir, karın görmədim.*

\* \* \*

*Ədalət hakimin payı-turabı,  
Kamil ustadlara qul kəmtər mənəm.*

\* \* \*

*Ələsgər, elmində olma nabələd,  
Doğru söylə, sözün çıxmasın qələt.*

\* \* \*

*Əlin vurma gücüн yetməyən daşa,  
Götürə bilməzsən, zora düşərsən.*

\* \* \*

*Əndəlib qan ağlar, zəhri çak olar,  
Görsə gül üstündə xar nişanası.*

\* \* \*

*Ərdən boşanmışdan bir az kənar dur.*

\* \* \*

*Əyləşəndə ağır ayləş,  
Danışanda az danış.*

\* \* \*

*Gah baş olan, gah da düşər ayağa.*

\* \* \*

*Gədədan bəy olmaz, dəlidən darğə.*

\* \* \*

*Gədədan bəy olmaz, nakəsdən iyid.*

\* \* \*

*Görürsen ki, baxtin yatdı, sən də yat.*

\* \* \*

*Göz gözə baxanda halın soruşa,  
Aləm düşman olsa, görüşmək olar.*

\* \* \*

*Göz gözə baxmasa mehriban olmaz.*

\* \* \*

*Gül olma dünya malına,  
Qalacaqdı dünyada.*

\* \* \*

*Günhkardı nə ki yoldan azan var.*

\* \* \*

*Günü-gündən işi düşər müşgülə,  
Hər kəs namus, qeyrət, arı çəkmidiyə.*

\* \* \*

*Güzəran xoş olub, gün xoş keçəndə,  
Ağ otaqdan tövləxana yaxşıdı.*

\* \* \*

*Haqdan yanın çıraq bad ilə sönməz.*

\* \* \*

*Haqq ilə nahaqqı axtaran hakim,  
Tapar qulaq ilə göz arasında.*

\* \* \*

*Haqq, meyi islama haram buyurub,  
Dərd tüğyan eləsə, mey içmək olar.*

\* \* \*

*Haqq-nahaqq seçilər haqq divanında.*

\* \* \*

*Haqq sözə gərəkdi düz qiymət olsun.*

\* \* \*

*Hərcayı sözüylə incimə dostdan.*

*Haqq verməsə, qonşu payı pay olmaz.*

\* \* \*

*Hər ağaçdan sandal, hər yarpaqdan gül,  
Hər torpağın tamı duz olmaz, olmaz.*

\* \* \*

*Hər ağaç kökündən bitər,  
Hər meyvə gözlər zatin.*

\* \* \*

*Hərca dilin salar bəlaya səni,  
Çox da bilsən danış az, şair Nağı!*

\* \* \*

*Hərcayidan, müxənnəsdən, nadandan,  
Nə söz qaldı sənətkara dəyməmiş.*

\* \* \*

*Hərcayınan aşna olma,  
Namərdə bel bağlama.*

\* \* \*

*Hər kim ki, sidq ilə dilək diləsə,  
Əlbəttə, mətləbin ha bular, bular.*

\* \* \*

*Hər könül özünə bir padişahdı.*


\* \* \*

*Xeyir çəkməz ustاد ilə dəyinən.*

\* \* \*

*İbadət eləyən mömin sayılı,  
Səxavətin ondan çoxdu savabı.*

\* \* \*



*İkiarvadılıq mardan acı olu,  
Bez geydirişən bir canana, yaxşıdı.*

\* \* \*

*İki könül bir-birini tutmasa,  
Alan da yazıqdı, gələn də yazıq.*

\* \* \*

*İlqarın dalınca bir baş getməsin,  
Onu bir qarpızda dəyişmək olar.*

\* \* \*

*İncidənlər, incidəcək,  
İncidibən hər kəsi.*

\* \* \*

*İnşallah, heç yerdə qalmaz avara,  
Bir qula ki, Şahi-Mərdan yar olsun.*

\* \* \*

*İyid cavanlıqda dəli gərəkdi,  
Qocaldıqça mərfət tapa, hal bilo.*

\* \* \*

*İyidlər məğrur olmasın,  
Fəthi-nüsərət xudadandı.*

\* \* \*

*İyid sarsıyarmı baxtı yatmasa.*

\* \* \*

*Kərəm olmaz müxənnəsədə, xəsisdə.*

İYİD  
İYIDLƏR  
İYİD SARSİYARMI

\* \* \*

*Kəsb elə özünə halaldan maya.*

KƏRBƏ  
KİBRDƏN  
KİBRDƏN QƏLBİNDƏ

\* \* \*

*Kibrdən qəlbində bərkitmə bari,  
Top dəyər, dağılar bürcü, hasarı.*

\* \* \*

*Kimi gördün ki, qızadan  
Qurtardı, qaçıdı dünyada?!*

\* \* \*

*Kişi gərək dediyindən dönməsin.*

\* \* \*

*Kişi gərək zəhmət çəksin, tər salsın,  
Süfra açsin, ad qazansın, dər salsın.*

\* \* \*

*Könlümün şüşəsi saqın ki, sinar,  
Toxunarsa ayna daşa, dayanmaz.*

\* \* \*

*Könül, doğru yoldan gəl olma kənar,  
Əyri yola gedən haqdan utanar.*

\* \* \*

*Qabiliyyətsiz, mərifətsiz qızların,  
Yüzü bir dərdimənd dul ola bilməz.*

\* \* \*

*Qarı düşmən bir də gəlib dost olmaz.*

\* \* \*

*Qarşı gəlsə həsrət çəkən yar yara,  
Ağlı çəşar, səri ay eylər qıj-qıj.*

\* \* \*

*Qaytarmazlar pira gələn qurbanı.*

\* \* \*

*Qədər sənlə gəzəcəkdi,  
İstər gir dəryaya gəz.*

\* \* \*

*Qəlbi düz olanın evi hac olu.*

\* \* \*

*Qonşuya kəc baxan özü ac olu.*

\* \* \*

\* \* \*

*“Lənət şeytana!” – de, şər işdən əl çək,  
Şeytan səni salar ayaq-ayağa.*

*Mən aşigham, yasaq yoxdu dilimə.*

\* \* \*

\* \* \*

*Ləzzət verər bal qatanda qaymağa,  
Qaymaqdan da ləziz olar narin üz.*

*Mənim sözüm yoldan çıxan mollanı,  
İnşallah, qaytarar müsləmən eylər.*

\* \* \*

\* \* \*

*Loğmadan kəc olan, nüftədən ayri,  
Yüz dərs olsa, pür kamala yetişməz.*

*Mən istərəm alım, mömin yüz ola,  
Meyli haqqı doğru, yolu düz ola.  
Diliylə zəbani üzbaüz ola,  
Ələsgər yolunda can qurban eylər.*

\* \* \*

\* \* \*

*Məğrurluq eləyən namurad olu.*

*Mərd iyidə ölüm haqdı dünyada,  
Yoxsul olub ahu-zarı çəkmiyə.*

\* \* \*

\* \* \*

*Məğrurluq eləyib ustadan demə,  
Vaxt olar bir yerdə dara düşərsən.*

*Mömindən törəyən xoş idrak olar.*

*Namərddə qaydадı, kəsər basdıгın.*

\* \* \*

*Mövladan dərs alan heç düşməz ləngə.*

\* \* \*

*Mövla məhəbbətin kəsməz sağ ərdən.*

\* \* \*

*Müxənnəs ilə nakəsin,  
Əlinə fürsət keçməsin.  
Halalı harama qatır,  
Şeytana sovgat aparır.*

\* \* \*

*Müxənnət qatar aşına  
Ağı, gözlə, gözlə sən.*

\* \* \*

*Nakəs, müxənnətdən mətləb diləmə.*

\* \* \*

*Namərdin dünyada çox çəkdim bəhsin,  
Namusun, qeyrətin, arın görmədim.*

\* \* \*

\* \* \*

*Namus qədri bilib nani gözləyən,  
İnşallah, heç yerdə xəcalat olmaz.*

\* \* \*

*Nütfədən qarışan şeyitbaz olar.*

\* \* \*

*Nütfədən pak olan, loğmadan halal,  
Mərifət elminə nabələd olmaz.*

\* \* \*

*Nütfədən pak olan özü pak olar.*

\* \* \*

*Nütfəsindən əyri olan,  
Tez göstərər isbatın.*

\* \* \*

*Ov keçdi bərədən, ata bilməzsən.*

\* \* \*

*Öldürsən zənburu, əl çəkmə şandan.*

\* \* \*

*Sayğısız iyidi düşmən aldadır.*

\* \* \*

*Sərraf yüz bəzəsə səngi-siyahi,  
Əsli, - müttəlladi, - ləl ola bilməz.*

\* \* \*

*Sidqini bağlayan Şahi-Heydara,  
İnşallah, heç yerdə qalmaz avara.*

26

*Şairin sinəsi haqq bazarıdı,  
Satdığı kəlmələr ləl, mırvarıdı.*

\* \* \*

*Şəryətdə halalı qisasa qisas.*

\* \* \*

*Şərəbü-böhtən doğru yola sığışmaz.*

\* \* \*

*Tərəqqidən təvəllüddü tənəzzül.*

\* \* \*

*Tər gəzən dünyada gedər tər sinə.*

\* \* \*

*Təzə aşnalıqla köhnə dostluğun,  
Fərqi var qış ilə yaz arasında.*

27

\* \* \*

*Torpaq soyuq, bədən üryan, kəfən yaş,  
Tək qalarsan dar məzərin içində.*

\* \* \*

*Unutma ilqarı, itirmə iman,  
İman durar düz ilqarin içində.*

\* \* \*

*Uzaq vilayətdən qız sevən oğlan,  
Yaxın qonşusundan soruş halını.*

\* \* \*

*Varlıqda dost olma, yoxluqda kənar,  
İyidəm deyəndə, bu adət olmaz.*

\* \* \*

*Yadin oğlu yağlı aşa mehmandı,  
Dar günündə görərsən ki, usandı.*

\* \* \*

*Ya dost olma, ya zəhmətdən incimə,  
Dost yolunda boran, qar olacaqdı.*

\* \* \*

*Yaxşı can yetişsə yaxşı canana,  
Həm Gün xoş keçər, həm ay-il eylə.*

\* \* \*

*Yaxşı yara qismət olmaz yaxşı yar.*

\* \* \*

*Yalan deyib qeybət etmə,  
Rəhmin gəlsin canına.*

\* \* \*

*Zikirsiz mömini şeytan aldadır.*

\* \* \*

*Zinakar, haramxor yetişməz baya.*

\* \* \*

*Zülmətdə işıq var, acıda şirin.*

\* \* \*

*Zülm ilə, sələm ilə,  
Yığış ziyarata gedən.  
Ziyarata getmək deyil,  
Urusa sursat aparır.*

«Elm və Təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ

*Kompiuter dizayneri: Zahid Məmmədov  
Texniki redaktor: Rövşənə Nizamiquzı*

Yığılmağa verilmiş **25.11.20101.**

Çapa imzalanmış **06.12.2011.**

Şərti çap vərəqi 2. Sifariş № 789.

Kağız formatı **70x100** 1/32. Tiraj 1500.

---

---

Kitab «**Elm və Təhsil**» nəşriyyat-poliqrafiya  
müəssisəsində sohifələnib çap olunmuşdur.

E-mail: [elm\\_ve\\_tehsil@box.az](mailto:elm_ve_tehsil@box.az)

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

